

**Təsərrüfat (iqtisadi) fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar dövlət ekoloji ekspertizası rəylərinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı:**

- Torpaq sahəsinin istifadəsi barədə hüquqi sənəd, aidiyyəti üzrə ərazi icra orqanlarının ilkin razılıq sənədləri;
  - Təsərrüfat fəaliyyəti barədə məlumat (hər bir istehsalat və xidmət fəaliyyət sahəsi göstərilməklə);
  - İstifadə olunan avadanlıqların texniki-layihə sənədləri;
  - İstehsalatda istifadə olunan əsas və köməkçi xammal növləri barədə məlumat;
  - Təsərrüfat fəaliyyəti həyata keçirilən xidmətin növü və layihə gücü;
  - İstifadə olunan enerji növləri;
  - Müəssisədə su təchizatı və çirkab suların axıdılması barədə məlumat (texniki şərt);
  - Müəssisədə əmələ gələn tullantıların idarə olunması barədə məlumat, istehsalat tullantılarının təkrar istifadəsinin mümkünlüyü, həcmi barədə məlumat;
  - Obyektin yerləşdirilməsi barədə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin rəyi;
  - Təsərrüfat(iqtisadi) fəaliyyətə dair layihə sənədlərinin müvafiq memarlıq idarəsi tərəfindən razılaşdırılması barədə sənəd
  - Layihələndirmə işlərinin yerinə yetirilməsinə sərf olunan maliyyə vəsaitinin məbləğini əks etdirən hüquqi sənəd (müqavilə);
  - Mühəndis geoloji işlərə dair rəy;
- Müsbət ekspertiza rəyinin verilməsindən imtina olunmadığı halda ödənilmiş ekspertiza haqqı məbləği barədə təsdiqedici sənəd.

Aşağıdakı sənədlərin əsli sifarişçi tərəfindən şəxsən və ya poçt vasitəsilə təqdim edilir:

- Ətraf mühitə təsirlərin qiymətləndirilməsi layihələri üzrə tərtib olunmuş ƏMTQ sənədi-3 nüsxə.
- Ərazidə aparılmış mühəndisi geoloji işlərin hesabatı
- Tikinti fəaliyyətinə dair tərtib olunmuş A-3 formalı layihə sənədləri

Fiziki şəxslər üçün

**Naxçıvan Muxtar Respublikası  
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə**

Təsərrüfat (iqtisadi) fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar dövlət ekoloji ekspertizası rəylərinin verilməsi üçün

**Ə R İ Z Ə**

\_\_\_\_\_ (müraciət edənin adı, atasının adı, soyadı, VOEN)

Fəaliyyət növü: \_\_\_\_\_

Fəaliyyətin həyata keçirildiyi rayon:  
\_\_\_\_\_

**Şəxsiyyət vəsiqəsinə dair məlumatlar**

Seriya və nömrə: “ \_\_\_\_\_ ” \_\_\_\_\_

Nə vaxt və kim tərəfindən verilib: \_\_\_\_\_

Ünvan: \_\_\_\_\_

Tel: \_\_\_\_\_

Faks: \_\_\_\_\_

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik

\_\_\_\_\_ (müraciət edənin imzası) “ \_\_\_\_\_ “ \_\_\_\_\_ 20 \_\_\_\_

(Hüquqi şəxsin blankında)

**Naxçıvan Muxtar Respublikası**  
**Ekologiya və Təbii Sərvətlər Nazirliyinə**

Təsərrüfat (iqtisadi) fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar dövlət ekoloji ekspertizası rəylərinin verilməsi üçün

**Ə R İ Z Ə**

\_\_\_\_\_  
(müraciət edənin tam adı, VÖEN)

\_\_\_\_\_  
(rəhbərin vəzifəsi, adı və soyadı)

Fəaliyyət növü: \_\_\_\_\_

Fəaliyyətin həyata keçirildiyi  
rayon: \_\_\_\_\_

Təşkilati-hüquqi forması: \_\_\_\_\_

Hüquqi ünvanı: \_\_\_\_\_

Fəaliyyət ünvanı: \_\_\_\_\_

Fəaliyyət növü: \_\_\_\_\_

Hesablaşma hesabının nömrəsi: \_\_\_\_\_

Tel: \_\_\_\_\_

Faks: \_\_\_\_\_

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik

\_\_\_\_\_  
(müraciət edənin imzası)  
“ \_\_\_\_\_ ” 20 \_\_\_\_

\_\_\_\_\_  
(rəhbərin adı, soyadı)

**Qeyd:** Ərizə möhürlə təsdiq olunmalıdır.